



LALƏ İSMAYİL

Lalə İsmayil (Lala Barət qızı İsmayilova) 2 fevral 1972-ci ildə Zəngilan rayonu Yuxarı Yeməzli kəndində dünyaya gəlmişdir. 1979-1987-ci illərdə kəndindəki səkkizillik məktəbi bitirib, qonşuluqdakı Sarallı Xəstəxana orta məktəbində təhsilini davam etdirib. 1989-cu ildə tam orta məktəbi bitirdikdən sonra Yuxarı Yeməzli kənd orta məktəbində kitabxana müdiri vəzifəsində çalışmağa başlamışdır. Həmin illərdə (1989-1991) kəndin müdafiəsi üçün erməni işğalçılarına qarşı müqavimət dəstəsinə qoşulmuşdur (milli ordu yaranana qədər). Qarabağ müharibəsi veteranıdır.

1991-1993-cü illərdə DDNT-da (Dövlət Dəmiryol Naqliyyat Texnikumu) təhsil almışdır. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qaradağ-Yasamal-Səbail rayon xidmət bölməsində böyük mühafizə vəzifəsində çalışır.

Altlıdır, üç övladı var.

Onun içərisində olduğu vətən, torpaq, el-oba, mehriban insanlar, zəhmətkeş ailə, həyatının sirin xeyalları bir göz qurpımında daşıdır. Qardaşlarına, həmkəndlilərinə qoşulub, evlərini, kəndlərini, Zəngilanı müdafiə edəndə duyğularının acısını sətirələ səpməyə başladı. Vətəninin, xalqının bütövlüyü, müqəddəs amalları uğrunda canından keçənlərin hamısı kimi qardaşı haqqında da yazdıqları ilə 1991-ci ildən etibarən mətbuat səhifələrində görünməyə başladı. Radio verilişlər vastəsi ilə şeirlərini dinləyicilərə poyaşdı.

Yazdıqları 2016-cı ildən Türkiyədə ədəbi dərgilərdə çap olunur.

Qardaşı İsmayil, arıq nağıllara dönmüş yeddi polislə silahdaşı ilə birlikdə ana yurdun müdafiəsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik? müqəddəslik zirvəsinə çıxdı. Məşəqqətli həyat, ağır itkilər Lalə xanımın yaradıcılığına dərin iz saldı. Bu mövzu onun şeirlərində ana xəttidir.

Türkiyəli şair Cəlallətin Kurt böylə birgə "İKİ SƏS BİR NƏFƏS" adlı, şeirle söhbət kitabını müəllifdir.



HƏYAT İKİ NƏFƏSDƏ

Sözlər yağış damlası,
Qələm telin darayır.
Sinəm bulud topası,
Yağmağa him arayır.

Ruhumun qəm yağışı,
Tökülən hər damlalar.
Hiss edib zər naxış,
İslanarmı adamlar?!

Yağışdan keçir yolunu,
Dizli sort, dağı hamar.
Vətəniyə xoyalım,
Alıb, dağlara cumar.

Həyat iki nəfəsdə,
Torpağı sən, daşı mən.
Bitməsin sinən üstə,
Neylərəm yağışı mən?!

13 10 2018

APAR MƏNİ ZƏNGİLANA

O yerdə billur sənəm var,
İçində yaşıl sonam var,
Sənsən tok zümürü anam var,
Dartıb salma kola mənə,
Apar Zəngilana mənə.

Xustubun sorin havası,
Tursunçayın macorası,
Qılınçyerinin laləsi,
Sən közörən tala mənə,
Apar Zəngilana mənə.

Açıb gen sinosin Aya,
Oxcu haray versin haya,
Qonaq eylə Bəsitçaya,
Salsın haldan hala mənə,
Apar Zəngilana mənə.

Qorxu görünməz gözlümə,
Ayaq yalın sal zümə,
Batsın tikanlar dizimə,
Dar qofosdan ala mənə!
Apar Zəngilana mənə.

Bərgüdədə açılısın yaz,
Həkarıdo dillənsən saz,
İki qolda gülsün Araz,
Həsərt, vermə yola mənə,
Apar Zəngilana mənə.

Göyüdə ağ bulud sürünə,
Sis qaça, güman görünə,
Qarlı dağ, duman yerinə,
Çal başına, dola mənə,
Apar Zəngilana mənə.

Yazı düzün geniş sinə,
Ağuşuna ceyran enə,
Çürpünm köksündə yənə,
Ötür sağdan sola mənə,
Apar Zəngilana mənə.

Göy buludlu yaylağınə,
Al şəfaqlı oylağınə,
Yaşıl çinar torpağınə,
Qurban eylə, bala, mənə,
Apar Zəngilana mənə.

Haqq sözündə olmaz yalan,
Yada düşsün, yada salan,
Qəlb evimi eylə viran,
Çap, elimdə tala mənə,
Apar Zəngilana mənə.

Birco kərə bax Allaha,
Ümid azalır sabaha,
Lalə batmasın günahə,
Eşq oduna qala mənə,
Apar Zəngilana mənə.

06.11.2018

ÇALIR

Bir olan verdiyin salır dörd hala,
Olduğu halında qoymayır qala,
Aldadıb hissinə gətirir yola,
Tutaraq dövlünü belindən çalır.

Həyat dəyirmanı xırdalayır ləl,
Susuz torpaq kimi qovrulur omləl.
Alın yazımızda bir ömrə bədəl,
Ələyib ayları ilindən çalır.

Əylməz, qanunun tərəzisi bu.
Ölümü dirilib, həyat verir su,
Mələk libasında qorxudub odu,
Ocağı söndürüb; küldündən çalır.

Qatıb qabağına sürüyür acın,
Tükədid taqotın, kosir illacın,
Külək, torpağa kök salmış ağacın
Əsdirib barmı güldündən çalır.

Yalan dünyamızda olan bu gerçək,
Tutur yaxasından fağrı görçək,
Yükleyib dərdini, Dəli Fələk -
Dindirib, sözüni dilindən çalır.

14.11.2018

"XOŞ GƏLDİN" DE

Ömrünün payızı baharın olub,
Çaldım pəncərəni, bir "xoş gəldin" de.
Yolların həsrətini gözümə dolub,
Aşdım dağ-dərəni, yar, "xoş gəldin" de.

Bir səvdə içində olmasam köz-köz,
Necə söyləyirsin, axı necə, döz!
Niyə çətin olub birco kolime söz?
Uçur bənd-bərəni, yar, "xoş gəldin" de.

Gözündən uzaqda qürbətədən mənəm,
Baxışında həsrət, dumanam, çənəm,
Özün ki, bilirəm, ruhuna tənəm,
Sənsiz dünya mənə dar, "xoş gəldin" de.

Hüsnümə biganə qalarsan, solar,
Sən öpməyən teli külöklər yolar,
Boşla gəl inadı, axı no olar?!
Yağmasın gül üstə qar, "xoş gəldin" de.

Əşqini gizlətmə, haqqsızlıq yetər,
Leylənim, sən mənə Məcnundan bəzər,
Alıb sevgimizi dumatlar ölər,
Hor kəsə eyləyər qar, "xoş gəldin" de.

03.11.2016